

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

Nº 101 (1709) 1 iyun 2018-ci il



"Xurcun" folklor guşası

(əvvəli ötən sayımızda)

Bir gecə yarısı Araz çayı qızmış as-
lana dönür, aşib-daşır, qabağına çı-
xan evləri və canlıları ağızına alıb apa-
rır. Şəhərdən əsər-əlamət qalmır. Yal-
nız təsadüf nəticəsində qoca bir qarı
selin ağızından yayınıb xarabaya dön-
müş dəyirmənin daşına ilişib qalır.

Hadisənin səhərisi günü qoca qarı bu
dəhşətli mənzərəni görüb ah çəkir və
yanıqlı-yanıqlı bir bayati çağırır:

Dəyirmənin püsküne,
Çaxçaxına, püsküne,
Elim-obam qırıldı
Mənsə qaldım pis günə.

Otuzikilər I mətn

Rəvayətə görə, monqollar Azərbay-
cana gələnə qədər qarşılara çıxan ya-
şış məntəqələrini asanlıqla tutur və
əhalini çapıb-talayırdılar. Heç bir şəhər
və yaxud kənd əhalisi təpədən-dırnağa
kimi silahlanmış monqol ordusuna mü-
qavimət göstərə bilmir, yaxud müqavi-
mət göstərmeyin yersiz olduğunu düşü-
nərək könülli surətdə onlara təslim olur-
dular. Dişlərində şire yeri qalan monqol
ordusu Azərbaycanın Mil-Muğan əyalə-
tinə hücum edərkən gözləmədikləri dirə-
nişə rast gəlirlər. Monqol hökmərini dö-
yüşü dayandırır və öz keşfiyyatçılarına
əmr verir ki, öyrenib görsünlər onlara
müqavimət göstərən qüvvələrin sayı nə
qədərdir. Keşfiyyatçılar qısa müddətə
əmri yerine yetirib xanın hüzuruna gəlir
və bildirirlər ki, bəs qarşı tərəfdəkilər cə-
mi-cümətəni 32 nəfərdir. Xan qəzəblə-
nir, ordubəşəna deyir: "Yüz atlı götür, o
kəndi yerlə-yeksan edin, o yaramazları
ise mənim hüzuruma getirin!"

Atlılar irəliye sıyıryırlar. Çox gərgin və
qanlı vuruş başlayır. Bir neçə saatlıq dö-
yüşdən sonra yerli sakinlərin döyüşçülə-
rinin hamısı öldürüllür. Düşmənlərdən

ise beş-altı nəfər yaralı halda sağ qalır.
Bu xəbəri eşidən xan heyrətini gizləde
bilmir: "32 nəfərin cəsaretinə bax! Bir də
mən belə qələbə qazansam, çoxlu əs-
gərlərimi itirməli olacağam!"

O vaxtdan da bu yaşış məntəqəsi-
nin adı Otuzikilər adlanır. Deyirlər ki, bu
vuruşdan sonra monqol xanı ehtiyat
edərək Mil-Muğan əyalətində yan keçir
və üz tutur cənuba sari.

Otuzikilər II mətn

Monqolların Azərbaycana hücum
edəcəyini eşidən Mil-Muğan əyalətinin
hökmdarı tabeliyində olan yaşış mən-
təqələrinin ərlərini-ərənlərini bir yerə yi-
ğib məşvərət keçirir. Deyir:

-Düşmənlər ətraf əraziləri işgal edə-
rək irəliləyirlər. Onlar gələnə kimi biz
tədbir görməliyik! Biz düşmənləri Aran
ağzında qarşılamalıyq. Biz onlarla kişi
kimi vuruşmalıyq. Əger düşmənlərin
qabağında qətiyyətsizlik göstərib geri
çəkilsek, bizim üçün ayıb olar. Ona görə
ki, arxamızdakı bizlərə güvənən ana-ba-
cılardımız, colma-cocuqlarımızdır. Biz ge-
ri çəkilsek, qız-gelinlərimiz düşmən əli-
nə keçəcəkdir. Namərdərin eməllərini
görüb əsir götürünlərdən xəcalet çək-
meli olarıq. Yaxşısı budur ki, biz ölənə
kimi vuruşaq. Əger biz ölsək, ana-baçı-
larımız qarşısında xəcalətlə olmarıq. Ölün-
nün nəyi utanar ax!


Hökmdar sözünü tamamlayaraq üz
tutur məşvərət iştirakçılarına:

-Bu döyük könülli, məcburiyyət
yoxdur. Məcbur edilənlər və qorxaqlar
bizi də yarı yolda qoyub qaçarlar. Vuruş-
mağa hazır olanlar sabah şübhəzən
buraya toplaşınlar".

Səhərisi gün əyalətin 32 obasından
onlarla yaraqlı igid vəd verilən yerdə ha-
zır olur. Deyirlər ki, həmin vaxtdan da
məşvərətin keçirildiyi və igidlərin top-
laşlığı yer 32 obanın igidlərinin şərəfinə
Otuzikilər adlanır.

Məzrəli

İmişli rayonunda Mil-Muğan düzənli-
yində qərarlaşan kəndlərdən biri belə
adlanır. Vaxtı ilə bu ərazilərdə yaşış
olmamışdır. Bu ərazi ətraf yerlərdə ya-
şayan insanların əkin yeri olmuşdur. In-
sanlar burada yalnız əkinçiliklə məşğul
olur, gecələr isə öz yerlərinə gedirdilər.



Kədin adı da buradan götürülmüşdür:
Məzrəli-yaşış olmayan əkin yeri.

Buludlu kəndi

Buludlu tayfası əvvəlcə Muradxanlı,
Əlipənahlı, Tanrıqulular və Ağamallar
kəndləri ilə birlikdə Muradxanlıya bağlı
olmuşdu. Sonralar bu yaşış məntəqə-
ləri, eləcə də Buludlu tayfası böyük
həmin tayfalardan ayrılmalı olur. Onların
bu fikrini o biri kədin bəzi şəxsləri bə-
yənmir və bu tayfanın ayrılmamasına əngel
törətmək isteyirlər. Lakin buludlular de-
dilərindən dönür, düşəcəkləri yurdı
dəqiqləşdirmək isteyirlər. Tayfanın ağ-
saqqallarının və ağbirçəklərinin məslə-
heti ilə onlar indiki ərazidə yurd salırlar.
Yeni yaranmış kənd müəyyən çətinlik-
lərlə üzləşir. Sahələr əkilir, arpa, buğda

səpilir. Təsadüfən o il hava çox isti ke-
çir. Bərk quraqlıq olur. Əkin sahələri su-
suzluqdan alışib-yanmaq təhlükəsində
qalır. Əkinçilər bir yerə toplasib ələziyən
taxil zəmirlərinə baxıb köks ötürürler.
Kəndin ağsaqqalı camaatin üzüntülü ba-
xışlarını görüb deyir: - Qəm etməyin, Al-
lah adildir, sizin bu əziyyətinizi yerde
qoymaz, inşallah!

Çox keçmir ki, göyün üzü-
nű qara buludlar alır, ildirim-
lar şaqquşdayır, sonra isə
güclü yağış başlayır. Susu-
luqdan alışib-yanan sahələr
dirçəlir, cedar-cadar olmuş
torpağa həyat verilir.

Sabahı günü kənd camaati
gözlerine inanmır; kənd yaşıllıqlar içində itib-
batırı, taxil sahələri, o cümlədən də çöl-bayır yamyəşil
libasını geyinmişdi.

Deyirlər taxil zəmirləri bar
verənə qədər kənd ərazilə-
nin başının üstündə bir topa
bulud cövlən edir, tez-tez ya-
ğış yağır və camaati bu si-
xıntıdan qurtarır. Həmin vaxtdan da kən-
din adı Buludlu çağırılır.

Muradxan, Əmirxan və Bağır əhvalatı

Deyirlər Muradxan, Əmirxan və Bağır
dost-doğma qardaşmış. Muradxan evin
böyüyü, Əmirxan ortancı, Bağır isə
sonbeysi imiş. Onlar valideynlərinin
sağlığında şad-xürəm dolanır, mehriban
yaşayırırlar. Elə ki, ata-ana dünyasını
dəyişdi, qardaşlar arasında da mü-
nasibət korşalmağa başladı.

Bu isə qan düşmənciliyi ilə nəticələndi. Belə ki, atasından qalma torpağı
alarında bölüştürə bilməyən qardaş-
lar arasında mübahisə düşür. Mübahisə
get-gedə qızış və əlbəyaxa döyükə
çəvirilir. Muradxan qardaşlarının içərisində
ən güclüsü imiş. Əmirxanla Bağır birlə-

şib Muradxanı susdurmaq isteyirlər. Bu
mənzərəni seyr edən Muradxanın oğlu
qoşalıla tufəngi götürüb havaya atəş
açmaq və bu davani yatrıtməq isteyir.
Açılan gülle Əmirxanın oğluna dəyir və
onu öldürür. Bununla da qardaşlar ara-
sında qan düşmənciliyi şiddetlənir və
onlar bir-birindən aralanırlar. Hərəsi ata-
laların torpaqlarının bir tərəfində məs-
kən salırlar. Muradxanlı, Əmirxanlı, Ba-
ğırlı kəndləri belə yaranır.

Çahar kəndi

Deyirlər bu kənddə əvvəlcə dörd ev
olub. Oba əhli bir-biri ilə qohum olan
dörd nəslin sakinləri idi. Onlar əkinçilik-
lə və maldarlıqla məşğul idilər. Bu dörd
ailənin saysız-hesabsız qoyun sürüleri,
mal naxırı, at-dəvə sürüleri vardı. Çox
zəngin yaşayırıdlar.

Bir dəfə İrandan Arazı adlayıb gələn
qaçaq-quldurlar bu insanların mal-qoyu-
nunu görüb təccübənlərlər:

-Çahar evə bax, sərvətə bax!

O vaxtdan da bu yer Çahar adlanma-
ğa başlayır. Çahar fars dilində dörd de-
məkdir.

Bir bayatının tarixçəsi

Monqol xanı Batı xan ireliləyərən
qarşısına çıxan adamları da əsir alır və
döyüşçülərinin ərzağını, pal-paltarını, si-
lah sursatları onlara daşıtdırırmış. O,
Muğandan keçərən cöldə əkin ekən bir
rəncbəri də dəstəsinə qoşur. Onu silah-
sursatla yükləyib qabağına qatır və yolu-
na davam edir.

Öli hər yerdən üzülen rəncbər başına
gələnləri ailə-uşağına çatdırmaq üçün
Muxurtepedən keçərən gözü bir iri qa-
ra daşa sataşır. O, həsretlə daşa üz tur-
və sizildaya-sızıldıaya bir bayati çə-
kir:

Apardı Batı məni,
Qul edib satı məni.

Yollar uzun, mən yorğun,
Öldürür çatı məni.

LƏTİFƏLƏR-RƏVAYƏTLƏR

Gözətçinin yuxusu

Bir gün Şah Abbas Mil-Muğan düzün-
da olarkən öz yaxın adamları ilə Araz qı-
raqı meşyə gəzintiye çıxməq isteyir.
Bu zaman gözətçi gelib deyir:

-Padşah-aləm sağlam olsun, siz bu gün
seyahət çıxmayın.

Şah Abbas təccübələ soruşur:

-Nə üçün, gədə?

Gözətçi qayıdır:

-Mən bu gecə yuxumda gördüm ki,
siz səyahətdə olarkən, meşədən bir
bədheybət vəhşi çıxbı sizin üstünə
cumur və hamınız o vəhşi heyvanın qur-
banı olursunuz.

Sabahı gün Şah Abbas özü səyahət
çixmir, amma adamların icazə verir ki,
onlar gəzintiye çıxsınlar. Günortaya
yaxın Şah Abbas xəber çatır ki, bəs
doğrudan da meşədən hələ heç kimin
tanımadığı bir vəhşi heyvan çıxbı və
onun adamlarının hamisini məhv eləyib.

Şah Abbas bu xəbəri eşidən kimi gö-
zətçini yanına çağırtdır və onun boynu-
nu vurdurur. Niye?

Deyir ki, gözətçi gecələr yatmamalı-
di. Sən yatmışan ki, belə də yuxu gör-
müsən.

(ardı gələn sayımızda)

Toplayanı və çapa hazırlayanı folklorşunas-ətnoqraf Faiq ŞÜKÜRBƏYLI

AZƏRBAYCAN RESPUBLİKASININ
PREZİDENTİ YANINDA KÜLTƏVİ
İNFORMASIYA VASİTƏLƏRİNİN İNKİŞAFINA
DÖVLƏT DƏSTƏYİ FONDUNUN
MALİYYƏ YARDIMI İLƏ